

Dünyasını dəyişənlərin xatirəsinə

HƏSƏN AĞA ƏFRASİYAB OĞLU ADIGOZƏLZADƏ


Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verdi. Ömrünün 72-ci baharında, 2018-ci ilin aprel ayının 30-da Azərbaycanın görkəmli bəstəkarı, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Həsən Ağa Adığözəlzadə Türkiyənin Bursa şəhərində gözlənilmədən vəfat etdi.

Həsən Ağa Əfrasiyab oğlu Adığözəlzadə 23 yanvar 1946-ci ildə Bakıda çoxköklü və ziyanlı ailədə anadan olmuşdur. Uşaqlıq illərindən musiqi ilə məşğul olmağa başlayır və Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konseratoriyasına (indiki Ü.Hacıbəyli ad. BMA) bəstəkarlıq fakültəsinə qəbul olunur. Burada bəstəkarlıq üzrə o, iki nəhəng ustad bəstəkarların - əvvəlcə Qara Qarayevin, sonra isə Cövdət Hacıyevin sınıfında təhsil alır və bu faktor Həsən Ağa müəllimin yaradıcılığında həm xalq musiqimizə münasibətdində, həm əsl peşəkar musiqiçisi olmasında çox böyük rol oynayır.

Təhsilini bitirdikdən sonra gənc bəstəkar fəaliyyətini ASSR Nazirlər Komitəsinin yanında Televiziya və Radio

uşaq verilişlərinin musiqi redaktoru kimi başlayır, sonra isə musiqi baş redaksiyasına keçir. Şəxsi bacarığına görə tezliklə Azərbaycan Mədəniyyət Nazirliyinə işləməyə dəvət edilir və orada o, 1979-1989-cu illərdə Repertuar-redaksiya kollegiyasının üzvü, sonradan isə baş inspektor vəzifəsinə təyin olunur. Həmin illərdə onun Mədəniyyət Nazirliyinin xətti ilə "Qopuz" xalq yaradıcılığı mərkəzi, ilk müğam mərkəzinin yaranmasında və fəaliyyətində böyük xidmətləri olub. Eyni zamanda Azərbaycanda və onun xaricində bir neçə folklor festivallarının keçirilməsinin təşkilatçısı məhz H. Adığözəlzadə olmuşdur. Ancaq təbii olaraq heç bir zaman onun yaradıcılıq fəaliyyəti kənarda qalmamışdır. 1974-1986-ci illərdə H. Adığözəlzadə Dövlət Dram teatrının təklifi ilə J.B.Molyerin, M.F.Axundovun, R.Ştralin, F. Məmmədovun yazdıqları əsərlərə musiqilər bəstələmiş və həmin tamaşalar Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran şəhərlərinin Dram teatrlarında illər boyu səhnədən düşmündülər. Həmin 70-80-ci illərdə bəstəkar opera-oratoriya janrlarına müraciət etmişdir və onun, V. Cəbrayıllazadənin sözlərinə yazılmış kantata, şair Hüseyn Arifin sözlərinə yazılmış "Azərbaycan" kantatası meydana çıxır. Bundan başqa o, H. Arifin, R. Zəkanın, F. Əliyevin sözlərinə mahnilar bəstələmişdir. Həmin əsərlərlə yanaşı, bəstəkar, kameral-instrumental janrnaya müraciət edərək: "Pastoral-yaylaq" fortepiano silsiləsi, nəfəs alətləri üçün kvintet, uşaqlar üçün fortepiano silsiləsi, xalq çalğı aletləri orkestri üçün "Vətənimin rəngləri" suitası, mahni və rəqs ansamblı üçün "Vətən" suitası və digər əsərləri bəstələmişdir. Qeyd etmək lazımdır ki, H. Adığözəlzadə 1976-ci ildə SSRİ və Azərbaycanın Bəstəkarlar İttifaqının üzvüdür.

Azərbaycan xalq yaradıcılığının vurğunu H. Adığözəlzadə folklor musiqinin toplanması və tədqiqatı ilə daima məşğul olurdu. Bununla bağlı o, dəfələrlə Beynəlxalq elmi konfanslarda, simpoziumlarda çıxış edərək, bir neçə dəyəri elmi-təqiqat işlərinin müəllifi idи və bunların natiqəsi olaraq, 2005-ci ilin aprel ayında BMA-da "Azərbaycanda



**HƏSƏN AĞA
ƏFRASİYAB OĞLU
ADIGOZƏLZADƏ**

etnomusiqişunaslığın təşəkkülü və inkişafı" mövzusunda namizədlilik dissertasiyasını müdafiə etdi.

H. Adığözəlzadənin həyat və yaradıcılıq fəaliyyətinin son 30 ilə yaxın dövrü Türkiyə Respublikası ilə bağlı idi. O, 1991-ci ildən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinə dəvət alaraq, ailəsiyle birlikdə ora köçür və pedagoji, bəstəkarlıq fəaliyyətini orada davam etdirir. Hər zaman öz bacarığı, mədəniyyəti, yüksək peşəkarlığı ilə tanınan Həsən müəllim, orada da seçilməyi bacarmışdır. Çalışdığı universitedə o, tələbələrdən ibarət kameral orkestri və hər fakültədə xor təşkil etməyi bacarır. Həsən Ağa müəllimin iş fəaliyyətinə diqqət verilir və o, 1997-1998-ci illərdə Bursa şəhərinin Bələdiyyəsi tərəfindən musiqi üzrə məsləhətçi seçilir. Və onun rəhbərliyi ilə simfonik orkestr yaradılır. Həmin simfonik orkestrin ifasında müxtəlif bayram və tədbirlərdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa olunur, eyni zamanda beynəlxalq festivalların açılışlarında maraqlı əsərlər səsləndirilirdi. Həmin universitetin xətti ilə o, müxtəlif ölkələrə səfər edir, hətta universitetlər arasında bağlanan sazişlərdə təcrübəli mütəxəssis kimi iştirak edirdi. Geniş ictimai, pedagoji fəaliyyətə yanaşı, Həsən Ağa müəllim davamlı olaraq, bəstəkarlıqla da məşğul olurdu və həmin dövrde Türkiyənin musiqi mədəniyyəti üçün müxtəlif tərkiblər və janrlar üçün əsərlər, işləmələr, aranjemanlar, köçürümlər və orkestrleşmələr yaratmışdır. O, bir neçə Türk xalq mahnilərini işləyib dərslik şəklində Türkiyənin musiqi ictimaiyyətinə təqdim etmişdir.

Sonda Həsən Ağa Adıgözəlzadə haqqında kiçik xatırlatmanı bir faktla tamamlamaq istərdim. 2015-ci ildə ona həsr etdiyim "Müasirlərimiz: Həsən Ağa Adıgözəlzadə" adlı monoqrafiyam nə yaxşı ki, işiq üzü gördü və o, bu sevinci, həyatda olarkən yaşadı...

Həsən Ağa Adıgözəlzadənin keçdiyi işiqli və parlaq həyat yolu gənc nəsillərə nümunə olmalıdır. Onun əziz xatırəsi heç bir zaman qəlbərdən silinməyərək, daima yaşayacaq. Allah rəhmət eləsin!

Nuridə İsmayılovadə

Azərbaycan Bəstəkarlar İttifaqı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

TAHİR İSMAYIL OĞLU ƏKBƏROV

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. SSR Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadımı Tahir İsmayılov oğlu Əkbərov 2018-ci il mart ayının 2-də ömrünün 72-ci ilində vəfat etmişdir. Tahir Əkbər (Tahir İsmayılov oğlu Əkbərov) 1946-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. Tahir Əkbər 1960-65-ci illərdə Dzerjinski adına Musiqi məktəbinin fortepiano şöbəsində, 1965-69-cu illərdə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil almışdır. Bəstəkarın musiqiyyə olan sevgisi ona təhsilini bu istiqamətdə davam etdirməyə vadar edir. Ailesi ilə Daşkəndə köçən bəstəkar məclislərin birində xoş təsadüf nəticəsində vaxtilə Üzeyir Hacıbəylinin dəvəti ilə gelib uzun illər Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuş Boris Isaakoviç Zeydmanla görüşür və onun diqqətini cəlb edir. Azərbaycan musiqisinə yaxşı bilən B.Zeydman gənc bəstəkarın əsərləri ilə tanış olduqdan sonra onun sıvındə oxumağı təklif edir. Beləliklə, T.Əkbərov 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə məşhur bəstəkar-pedaqoq, professor Boris Zeydmanın sıvından daxil olur və 1975-ci ildə oranı bəstəkar, musiqişünas kimi bitirir. 1980-ci ildə ailəsi ilə Bakıya qayıdan bəstəkar Azərbaycan Dövlət Radio və Televiziyasında musiqi redaktoru vəzifəsində çalışmağa başlayır. 1985-ci ildə onu Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edirlər.

T. Əkbər həyatının müəyyən bir hissəsini qurbətdə yaşamاسına baxmayaraq, bütün yaradıcılığı boyu Azərbaycan xalq musiqisindən bəhrələnərək onu əsərlərində qabarlıq şəkildə təcəssüm etdirən bəstəkarlardandır. Onun yaradıcılığında biz kiçik formalardan tutmuş iri simfonik əsərlərə qədər bütün janrlara rast gelirik. Bəstəkar T.Əkbərov bir çox populyar mahnıların müəllifidir. T.Əkbərovun Fikrət Qoca, Bəxtiyar Vahabzadə və Hüseyin Arifin sözlərinə mahnılar yazmışdır. Məhz bu mahnılar efir və ekranda daim səslənərək dinləyicinin rəğbatının qazanmışdır. Son illərdə yazdığı "El oğlu, hay ver", "Canım Azərbaycanım" mahnıları, xor və orkestr üçün H.Həsənoğlunun sözlərinə bəstələdiyi Dünya Azərbaycanlılarının "Həmreylik himni" son nailiyyətlərindəndir. "Şuşanın şikəstəsi" mahnısını xüsusən qeyd etmək lazımdır. Şöhət Əfşarın sözlərinə yazılmış və Şuşanın işgalinin 20 illiyinə həsr olunmuş bu əser daha çox ritmik muğam üslubunda yazılmışdır. Digər terəfdən isə bəstəkarın adı Azərbaycan professional musiqisində yeni janrların yaranması ilə bağlıdır. Belə ki, "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri və onun davamı kimi "Ya Rəbb" adlı vokal simfonik musiqi poeması əminlikle bunu təsdiq etməyə vadar edir. "Amin" əsəri ilə T.Əkbərov Ü.Hacıbəylinin ölməz "Leyli və Məcnun" operasında və F.Əmirovun "Şeyx Sənan" tamaşasına yazdığı musiqidə başladığı yolu davam etmişdir. T.Əkbərov dirlə bağlı bu ənənələri davam etdirərək xüsusi əzelliliklə sitat gətirmədən təsəvvüf əyinlərinə xas əhval-ruhiyyəli kompozisiyalar yaratmışdır. Bəstəkar "Simfonik rənglər" əsərində rənglərə yeni nəfəs vermiş və hir bir rəngi müstəqil şəkildə bir instrumental pyes kimi düşünmüştür. Bəstəkarın diplom işi olan bu əsər Lenin komsomolu mükafatına layiq görülmüşdür. Məhz qurbətdə yazılan "Simfonik rənglər" bəstəkarın Vətənə, doğma ənənələrə bağlılığını qabarlıq şəkildə göstərir.

T.Əkbərovun yaradıcılığına nəzər salanda gündəlik həyatımızı əhatə edən, aktual problemlərlə səsləşən bir yol olduğunu müşahidə edirik. Bəstəkar xalq musiqisinə, dini mövzuya, vətənpərvərlik və digər aktual mövzulara müraciət edərək bütün bu həməhəng məsələlərə fikrini məhz öz musiqisi ilə bildirir.

Görkəmli bəstəkar, əsl ziyanı Tahir Əkbərin əziz xatırəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaqdır.



**TAHİR
İSMAYIL OĞLU
ƏKBƏROV**

*Lətifəxanım Əliyeva
Azərbaycan Bəstəkarlar İttifaqı,*